

İnsan bəşərdi. Dünya bəşəriliyi insanlardan öyrənir...

Bəşəriliyin zərrəsi olmaq da səadətdi. Zərər ifadəsinin şərti məhiyyəti olduğuna və səmimiyyətinə məqaləni sonakan oxumağa səbri çatanlar tərəddüsüz inanacaq...

Tarix yaşadılanda yadda qalır. Düşüncələrimdən boy göstərən yaşadımlı tarixlərə həmişə vəfa borcu kimi ehtiram olub. Bu ehtiramın Sərdarı olmayıla təselli tapmışam...

Ömür yolunu ona mənəvi işiq bildiklərimizle bağlı hər hadisə, hər fakt, hər xatire yaşadılmalı tarixdir. Belə şəxsiyyətləri yeniyetmeliyim də tənmişam, gəncliyimde də. Bu gün də belə bəşəri isteklərlə yaşayanların, yaşantılarını bəşəriliyə xidmət bilənlərin, təfəkkür elmə könlər verənlərin, təfəkkür ziyyəsi olanların əhatəsindəyəm. Bu, mənə Tanrıının lütfüdü. Bu fikirlər mənim elmi təfəkkürüne həsəd apardığım, elmi təfəkkürü yüzlərlə elm həvəslisinin düşüncələrinin nuru olan bir elm fədaisinə vəfa borcumun hesabatıdır...

70-ci illərdə

orta məktəbdə oxuyurdum. Kiyev Dövlət Universitetinin 13 yaşlı tələbəsi haq-qında məqale oxumuşdım. Bilmirəm, 13 yaşlı tələbənin riyaziyyat fakültəsində oxumasının mənim bu marağımı təsiri olubmu, fakt budur ki, cəmiyyətin "eqlin gimnastikası" olan riyaziyyata ehtiramını mən de hiss etmişdim, İlyas müəllimin pedaqoji məharəti də öz yerində. Sonralar özüm də universitetin mexanika-riyaziyyat fakültəsinin tələbəsi oldum. İttifaq miqyasında, dünyada tanınmış neçə-neçə alimdən dərs aldım. Taleym məni dünyaca tanınmış alımların də elmi, elmi-pedaqoji idarəkinin yaxın çevrəsiyle qovuşdurdu.

AMEA-nın Kibernetika İnstitutunda kiçik elmi işçi olunda Kamil Ayda-zadə kimi mötəbər bir alimi də tanıdım. Bilmirəm, mənim kibernetika sahəsinə marağımın başlanğıcının bu tanışlıqla əlaqəsi varmı, məncə, var. Əvvəl rəhmətlik Hüseyin müəllimin bir eloğlu luq tövsiyyəsi, sonra unudulmaz Kamal Şirinovun ağsaqqal məsləhətləri, nəhayət, Kamil müəllimin alım, alım-vətəndaş məsləhətləri düşüncələrimin siğalına döndü.

Kamil müəllim həmsöhbətiyle təkcə elmdən, bu anlamda təkcə kibernetikadan danışındı, ümumiyyətlə elmdən danışındı, eimin şaxələrindən danışındı, təbiətin hətrəfli dərkində elmin rolundan danışındı. Həm də təkcə nəzəri informasiyalar kimi deyil, praktik nümunələrə istinad et-

Ömrünüzün işığı ömürlərə paylanıb, Kamil müəllim!

meklə danışındı. Kamil müəllimin ilk baxışdan adı görünən belə söhbətləri, əslində, qeyri-resmi mühazirə təsirindəydi. 60 yaşında bir könül söhbətimiz olmuşdu. Onda bu məqamlardan da söz açmışdım. Gülümsün-müşdü. "Əgər doğrudan da belə olubsa, o anlarda özüm də nəsə deyə-deyə çox şey öyrənmişəm. Mən də taleyimdə raziyam ki, bu dünyagörüşlü tələbələrim olub, var, ömür vefə qılsa, yənə də olacaq...", - demişdi;

1950-ci il dekabr ayının 23-də Quşar şəhərində ziyalı ailəsində anadan olmuş

Kamil müəllimin təvazökarlığı bize gözəl bir həyat dərsi olurdu. Bu təvazökarlıq onun özünün ömrünün göy-qurşağı, bizim ömrümüzün dan ulduzu yazu...

1967-ci ildə 189 sayılı məktəbin riyaziyyat təmayüllü sinfini bitirib Kamil Rəcəb oğlu. Bu tarix də, bu fakt da 53 ilin o üzündə qalan bir marağın nəyə söykəndiyinin ifadəsidi. Təmayüllü sinif mahiyyəti etibarilə istər peşə seçimində, istərsə də seçilmiş peşəye sədaqətdə ağ işiq misal-lidi. Bu ağ işiq Kamil Rəcəb oğlunu Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə uğurlamışdı. "Mexmat"çılar bu adla həmişə qururla-nıb; respublikada riyaziyyat elmi-nin məbədi olub bu fakültə.

Mənə ele gəlir ki, 1967-ci ilin avqustunda Rəcəb kişi qədər Kamilin riyaziyyat müəllimi də sevinib, şükranlıqla köks ötürüb; yetirməsinin mehz riyaziyyati seçməsini həm Kamilin özüne, həm də riyaziyyatın sabahlarına uğur bilib.

Beş il. Tarixlər arasında zaman ölçüsü. Böyük Səməd Vurğun deyirdi: Yel kimi ötməsin vaxt üstümzdən; bəli, bu beş il yel kimi ötüşmədi Kamil Rəcəb oğlunun ömrünə yazılıcaq il-lərdən. Bəzən zaman kiminsə ömrünə yük olur, bəzən kimsə zamana. Zaman onu dəyərləndi-rənlərin can sırdaşı olur, anları, günleri, bəzən iləri uğurlayanları gözə götürür.

1978-1988-ci illər. Elmi nəticələrinin tətbiqinin vacib obyektlərdən biri "Enerji" EİB (S.P. Korolyov adına KB) olmuşdur. Bu obyektlər üçün onun iştirakı ilə müxtəlif texniki problemlər üçün optimallaşdırma və hesablama üsulları, alqoritmələr və program təminatı işlənmişdir.

Xüsusi olaraq, "Soyuz-Apollon" birləşdirmə qoşluğunun kinematik və dinamik analizi, uçma aparatinin traksiyonuğun optimallaşdırılması, Və



inanmışdıq ki, müəyyən vəzifələrdə işləsə də həqiqətən orta səviyyəli tələbə elmde "Mən də varam!" deyə bilməyib. Kamil müəllim bu metləble universitetdə yaxşı oxuyanların elmə sevgisini istiqamətləndirmək isteyirmış; bu da Azərbaycan elmine, konkret olaraq Azərbaycanda riyaziyyat elminə can yandırmaqdən könül xoşluğunu duymaq amali imiş. Buna yaşıdlıqca, bu ünlü alimin elmi əsərlərini oxuya - oxuya, öyrənə - öyrənə, dərk edə-edə əmin olmuşu...

**Professor
Kamil Ayda-zadənin**

elmi tərcüməyi-halı kifayət qədər geniş və məzmunludur, müəyyən qədər də həsəd ünvanlıdır.

1977-1979-cu illər. Sektor müdürü olan Kamil Ayda-zadə ES EHM istifadəçilərinin Ümumittifaq Assosiasiyaçılığı çevrivesində Zaqqafqaziya Assosiasiyanın təşkilində iştirak etmiş, Zaqqafqaziya Assosiasiyanın Prezidentinin müavini olmuş, 80-ci illərdə Respublikada informatikanın inkişafına müəyyən dərəcədə təsir etmişdir.

1978-1988-ci illər. Elmi nəticələrinin tətbiqinin vacib obyektlərdən biri "Enerji" EİB (S.P. Korolyov adına KB) olmuşdur. Bu obyektlər üçün onun iştirakı ilə müxtəlif texniki problemlər üçün optimallaşdırma və hesablama üsulları, alqoritmələr və program təminatı işlənmişdir.

Xüsusi olaraq, "Soyuz-Apollon" birləşdirmə qoşluğunun kinematik və dinamik analizi, uçma aparatinin traksiyonuğun optimallaşdırılması,

aparatda həyat təminəcisi sistemin hesabatı aparılmışdır. 1979-cu il. Kamil Ayda-zadə Gürcüstan EA-nın Musxelişvili adına Hesablama mərkəzində professor B.T.Polyakin (İdarəetme problemləri institutu, Moskva şəhəri) elmi rəhbərliyi ilə "Bəzi riyazi proqramlaşdırma üsullarının işlənməsi və tətbiqi" mövzusunda "Hesablama riyaziyyatı" ixtisası üzrə fizika-riyaziyyat elmlər namizədi adı almaq üçün dissertasiya müdafiə etmişdir.

1979 - 1994 - cü illər. "Neftqazavtomat" ETLİ- de sektor müdürü, şöbə müdürü, elmi işlər üzrə baş direktorun müavini olan Kamil Ayda-zadənin elmi işləri 1980 -1981- ci illərdə Bakı neftçayırma zavodunda tətbiq edilmiş və benzinlərin optimal tərkibini təyin etmək üçün kompüter sistemi işlənilər hazırlanmışdır. Bu, elmi təfəkkürün cəmiyyətə integrasiyası kimi deyərləndi-rilməlidir.

1988 - ci il. Yamburq qazçixarma istehsalat Birliyinin elan etdiyi müsabiqədə "Yamburq mədənin dispetçer idarəetmə sistemi" işinin yerinə yetirilməsinə görə birinci yerdə layiq görülmüşdür. 1988 - ci ildə "Urenqoyqazçixarma" və "Yamburq-qazçixarma" istehsal Birlikləri üçün mədənələr operativ idarəetmə sistemlərinin birinci növbəsinin işlərini müvəffeqiyətə yerinə yetiridiyinə görə SSRİ Cihazqayırmaya Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.

1989 - cü il. Ukrayna Kibernetika institutunda "Elmi tədqiqatlarda hesablama texnikası, riyazi modelləşdirme və riyazi üsulların tətbiqi" ixtisası üzrə "Şəbəkə strukturlu məsələlərin konstruktiv həll üsullarının işlənməsi və onların tətbiqi" mövzusunda fizika-riyaziyyat elmləri üzrə doktorluq dissertasiyasını müvəffeqiyyətlə müdafiə etmişdir. 1992 - ci il. "Texniki proseslərin və istehsalın avtomatlaşdırılması" ixtisası üzrə professor elmi adı verilmişdir.

2016 - 2017-ci illər. "Azərbaycan dilinin lügət tərkibinin inkişafı, dilin normalarına əməl olunmasının ictimai monitoringi və dilin verilənlər korpusunun hazırlanması üzrə integrasiya olunmuş elektron sistemin yaradılması" adlı grant layihəsində iştirak etmişdir.

Kamil müəllim 600 - dən çox elmi məqalənin müəllifidir. Onları 200-dən çoxu indeksli jurnallarda çap

olunmuşdur. Onun rəhbərliyi altında 5 nəfər elmlər doktoru, 18 nəfər elmlər na-mızədi yetişdirilmişdir.

Bütün bu nailiyyətlərinə görə o, 2013 - cü ildə AMEA - nın müxbir üzvü seçilmişdir.

Kamil müəllim elmi fəaliyyətlə paralel olaraq daim pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. O, Bakı Dövlət Universitetinin "Tətbiqi riyaziyyat" fakültəsində və Azərbaycan Dövlət Neft Akademiyasının "Tətbiqi riyaziyyat" ixtisasında müxtəlif fənlər üzrə ixtisas dərslerini tədris etmiş, 2004 - 2014 - cü illərdə isə Azərbaycan Dövlət Neft Akademiyasında "Tətbiqi riyaziyyat" kafedrasının müdürü vəzifəsində çalışmışdır.

2011- ci ildə o, Azərbaycan Respublikasının Prezidentinin Fərmani ilə "Respublikanın Əməkdar Müəllimi" fəxri adına layiq görülmüşdür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 aprel 2016 - ci il tarixli 1959 nömrəli sərəncamı ilə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının üzvü seçilmişdir. Möv-cud dərsliklərin redaktə olunması və yeni dərsliklərin hazırlanması sahəsində də o, öz bilik və bacarığını esirgemir.

Bunlar professor Kamil Ayda - zadənin tam olmayan elmi uğurlarıdır.

Kamil müəllim hərtərəfi biliyə malik universal bir elm fədaisidir. Həyadın da çox təvazökar, dostluqda səmimi, reklam olunmağı qətiyyən sevməyen bir şəxsiyyətdir.

Həminin böyük ehtiramlı, böyük sevgilərlə Kamil müəllim çağırıldığı Kamil Rəcəb oğlu Ayda-zadənin ən böyük uğuru tanınanların da, tanımlayanların da, dünyəvi, bəşəri sevgisidir. Bu ünlü elm adamı elini ürəyinin üstüne qoyub böyük könül xoşluğu ilə deyə bilər ki, mən dövlətim üçün, xalqım üçün gərəkli bir iş görmüşəm, illər ömrümün üstündən yel kimi əsib keçməyib...

"Mən, EA müxbir üzvü, professor Kamil Ayda-zadəyəm!", - deyə bilərsiniz, Kamil müəllim. Bu qənaat siz sevənlərin, size ehtiramı az qala ömür ülgüsü olanların inamı, inamının yaratdığı sevgidi. Axi ömrünüzün işığı ömürlərə payla-nıb! Gözəl sevgidi!...

**Sərdar Qasımov,
fizika-riyaziyyat elmləri
namizədi, dosent**